

# ƏHƏMİYYƏTLİ UÇOT SİYASƏTİ VƏ İZAHLI QEYDLƏR

31 dekabr 2024-cü il tarixinə

VÖEN

1	0	0	0	5	0	4	9	6	1
---	---	---	---	---	---	---	---	---	---

Siyasi partianın adı: **Azərbaycan Milli İstiqlal Partiyası**

Qərargahının yerləşdiyi yer (hüquqi ünvanı): **Bakı şəhəri, Yasamal r-nu, Şəfayət Mehdiyev, 177**

## 1. Azərbaycan Milli İstiqlal Partiyası haqqında

Azərbaycan Milli İstiqlal Partiyası Ədliyyə Nazirliyində 17 iyul 1992-ci ildə qeydiyyatdan keçmiş və o vaxtdan da fəaliyyətə başlayıb. Hesabat dövründə ödənişlə işləyən işçi 11(on bir) nəfər olmuşdur.

**Missiya və məqsədlər;**

- hər hansı irqi,dini,sinfi,zümrəvi və sosial ayri-seçkiliyi rədd edərək,Millət və Vətən birliyini təmin edə biləcək fikir, duyu, məslək və fəaliyyət ümumiliyi əsasında xalqın bütün təbəqələrindən olan vətənpərvərləri müqəddəs Azərbaycan amalı ətrafında birləşdirmək,
- müstəqil, vahid, demokratik, qüdrətli Azərbaycan dövlətinin qurulması.

## 2.ƏHƏMİYYƏTLİ UÇOT SİYASƏTİ

### 1.Hesabatın hazırlanmasının əsasları

Azərbaycan Milli İstiqlal Partiyasının maliyyə hesabatı *AR-nın Siyasi partiyaların maliyyə hesabatlarının forması,məzmunu və təqdim edilmə Qaydasına* uyğun olaraq hazırlanıb.

Maliyyə hesabatı Azərbaycan manatı ilə hazırlanmışdır.

### 2.Qiymətləndirmə metodu

Maliyyə fəaliyyətinin nəticələri və maliyyə fəziyyəti haqqında hesabatları hazırlanarkən mühasibat uçotunun kassa metodu tətbiq olunmaqla aktivlər ilkin dəyər uçot prinsipinə əsaslanaraq hazırlanmışdır.

### 3.Maliyyə fəaliyyətinin ölçülməsinə maddi təsir göstərən spesifik uçot siyasətləri aşağıdakılardır:

#### I.Gəlirlərin tanınması

*Üzvlük haqqları, İanələr,Dövlət bütçəsindən daxil olmalar*

Azərbaycan Milli İstiqlal Partiyasının gəlir mənbələri Partiya üzvlərinin üzvlük haqqları, ianələr və dövlət bütçəsindən daxil ola biləcək gəlirdən ibarətdir.

## **II. İşçilərin mükafatlandırılması**

İşçilərə bağlanmış əmək müqaviləsinə əsasən əmək haqqı hesablanır və hesablanmış əmək haqqından ayırmalar, ödənişlər aparılır.

## **III. Əsas vəsaitlər**

### *Balans dəyəri*

Əsas vəsaitlər onların satınalma dəyəri və onlara hesablanmış amortizasiya və dəyərdən düşmə məbləği çıxılmaqla göstərilir.

### *Amortizasiya*

Amortizasiya, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi normalar əsasında əsas vəsaitin azalan qalıq metodu ilə hesablanmışdır.

Əsas vəsaitlərin kateqoriyaları üçün istifadə olunan amortizasiya normaları aşağıdakılardır:

- Hesablama texnikası (kompyüter) 20%
- Təsərrüfat inventarı (mebel və s.) 20%

## **IV. Xarici valyuta**

Azərbaycan Milli İstiqlal Partiyasının Azərbaycan Beynəlxalq Bankı, Sabunçu filialında xarici valyuta hesabı var.

## **V. Vergitutma**

Azərbaycan Milli İstiqlal Partiyasının işçiləri ödənişli əsaslarla işlədiyi üçün əmək haqqı hesablanıb və əmək haqqından sosial müdafiə, işsizlikdən sığorta və ITS haqqı ödənilir. Gəlir vergisi ödənilmir.

## **VI. Uçot siyasetində dəyişikliklər**

Cari ildə uçot siyasetində heç bir dəyişiklik edilməmişdir.

## **3. MALİYYƏ HESSABATI ÜZRƏ QEYDLƏR**

### **1. Torpaqtılık və avadanlıqlar.**

01.01.2012-ci il tarixə təşkilatın balansında 8580,00 manat dəyərində kompyüter və təsərrüfat inventarı olmuş və amortizasiya hesablaşdırılmışdan sonra 276,50 manat dəyərində (bax Əlavə 1) qalıq dəyəri ilə balansda göstərilmişdir.

### **2. Pul vəsaitləri və onların ekvivalentləri**

Hesabat ilinin sonunda Partiyanın kassa və bank hesabında qalmış pul qalığı aşağıdakı kimi olmuşdur:

Bankda olan hesablaşma hesabları	- 21186,18azn
Aşağı təşkilatın hesablaşma hesabları	- 0,00azn
Kassa	- 3,38 azn
Aşağı təşkilatın kassası	- 0,00 azn
Cəmi pul vəsaiti	- 21189,56 azn

### **3.Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)**

Partiyanın aktivlərində qalan əsas vəsaitlərinin və ehtiyatların qalıq dəyərindən dövr ərzində hesablanmış xərcləri çıxdıqdan sonra qalan dəyərin xalis aktivdəki payını göstərir. Bu hesabda yaranan (mənfəət) məbləğ 18242.56 azn məbləğindədir.

### **4.Qısamüddətli kreditor borcları**

Partiyanın vergi və sair məcburi ödənişlər üzrə öhdəlikləri 3223.50 manat (DSMF 2793,70 azn, ITS 429.80 azn) təşkil edir. Qısamüddətli dövrdə ödənilməsi tələb olunan işçilərə borcu yoxdur.

### **5.Uzvlük haqları**

Hesabat dövründə üzvlük haqqı ödəyən Partiya üzvlərindən daxil olan üzvlük haqlarının cəmini əks etdirir. Dövr ərzində üzvlük haqlarının məbləği 2336,00 azn olmuşdur.

### **6.Ianələr şəklində götürülən gəlir**

Hesabat dövründə Partiya üzvlərindən və kənar şəxslərdən daxil olan ianə gəlirinin cəmini əks etdirir. Dövr ərzində ianələrin məbləği 00,00 azn olmuşdur.

### **7.Dövlət maliyyə yardımı**

Hesabat dövründə Partiyanın fəaliyyəti üçün Dövlətdən daxil olan gəlirin cəmini əks etdirir. Dövr ərzində daxil olan məbləğ 65804,60 azn olmuşdur

### **8.Cari işlərə sərf olunan vəsait**

Partiya əsas fəaliyyətinin davam etdirilməsi üçün çəkilmiş amortizasiya xərcləri göstərir. Hesabat dövründə bu maddə 69,12 azn olmuşdur.

### **9.Siyasi Partiyanın saxlanmasına və informasiya təminatına çəkilən xərclər**

Partiya əsas fəaliyyətinin davam etdirilməsi üçün çəkilmiş icarə haqqı, kommunal və informasiya təminatı xərclərinin cəmini göstərir. Hesabat dövründə bu maddə 36773.00 azn (icarə haqqı- 1227,95; əmək haqqı-28862,94; DSMF ayırma 5467,74; elektrik haqqı-538,10; qaz xərci-0,00; rabitə və internet xərci-422.40; bank xidməti-253.87) olmuşdur.

### **10.Aşağı təşkilatlara ödənclər.**

Partiyanın aşağı təşkilatlarının öz fəaliyyətini davam etdirilməsi üçün çəkilmiş icarə, rabitə haqqı və istismar yığımı xərcini göstərir. Hesabat dövründə bu maddə 1409.89 azn (icarə haqqı- 1213,89; elektrik haqqı-0.00; qaz xərci-0,00; rabitə xərci 196.00; istismar yığımı 0,00) olmuşdur.

### **11.Sair xərclər.**

Partiyanın üzv olduğu beynəlxalq (IDU) ittifaqının təşkil etdiyi toplantıda iştirak ilə əlaqədar (11831,00azn) ezamiyyət, üzvlük (0.00) haqqı və notarius (163,80azn) xərci göstərilib. Hesabat dövründə bu maddə 11994.80 azn olmuşdur.

Rəhbər: Əlizadə Arzuxan Baxşəli oğlu



M.Y.

“11” mart 2025-ci il